



Biznes əməliyyatları hesabatı

2020-ci ilin 3-cü rübünün nəticələri

Əsas göstəricilər (2020-ci ilin 3-cü rübünün sonu)



Hasilat

AÇG

neft (min barel/gün)	482
neft (milyon ton)	18

Şahdəniz

qaz (milyard kubmetr)	13.3
kondensat (milyon ton)	2.7

Əməliyyat məsrəfləri (milyon dollar)

AÇG	399
BTC	67
Şahdəniz	620
CQBK*	35

Əsaslı məsrəflər (milyon dollar)

AÇG	1,398
BTC	20
Şahdəniz	719
CQBK	8

* CQBK Kommersiya Operatoru xərcləri daxildir

2020-ci ilin ilk 3 rübünün mühüm hadisələri – AÇG əməliyyatları



- İlin ilk üç rübü ərzində AÇG-də 10 hasilat quyusu tamamlanıb.
- İlk neft hasilatından bəri AÇG-dən ümumi hasilat **3,8 milyard bareldən** çox olub.




Dərinsulu Güneşli platforması

2020-ci ilin ilk 3 rübünün mühüm hadisələri – Azəri Mərkəzi Şərqi (ACE) layihəsi



- **Mühəndis-layihə və təchizat işləri** layihə planına uyğun davam edib.
- **Platformanın üst modullarının və qazma modulunun** inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam edib və iri qurğuların qaldırılması proqramı başlanıb.
- **Qazma qurğusu** tikinti sahəsinə gətirilib və onun hər üç hissəsi barjadan boşaldılaraq sahənin tikinti hissəsində yerləşdirilib.
- **Dayaq bloklarının tikinitisi** Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda davam edib. Dayaq blokunun payalarının inşası başa çatdırılıb, uğurla dənizə yola salınıb və platformanın dayaq blokunu qəbul etmək üçün dənizdibində quraşdırılıb.



Qazma qurğusu ATA tikinti sahəsində

2020-ci ilin ilk 3 rübünün mühüm hadisələri – Şahdəniz əməliyyatları



- Şahdəniz yatağından ilk hasilat başlandığı vaxtdan ümumilikdə **130 milyard kubmetr qaz** və **31 milyon ton kondensat** əldə edilib.
- Xankəndi gəmisi Şahdəniz 2 üçün **sualtı hasilat infrastrukturunun** inşasını davam etdirib.
- İsrafil Hüseynov borudüzən gəmisi şərq-cənub cinahına bağlanan axın xətlərinin **mexaniki quraşdırılmasını** 8 oktyabrda təhlükəsiz şəkildə başa çatdırıb. Bu, layihə üzrə mühüm bir işdir.



Şahdəniz Bravo platforması və Xankəndi gəmisi

2020-ci ilin ilk 3 rübünün mühüm hadisələri – Səngəçal terminalı



- 2020-ci ilin ilk üç rübü ərzində Səngəçal terminalından təxminən **183 milyon barel neft və 13 milyard kub metr**dən **çox Şahdəniz qazı** ixrac olunub.
- Hazırda terminal gündəlik **1,2 milyon barel neft və kondensat** və **105 milyon kub metr qaz** (həmçinin 85 milyon kub metr Şahdəniz qazı) ixrac etmə gücünə malikdir.



Səngəçal terminalı

Geoloji kəşfiyyat üzrə 2020-ci ilin mühüm hadisələri



- 2020-ci ilin 13 yanvar tarixində Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb. Quyu artıq 3864 metr dərinliyə çatıb.
- D230 dəniz blokunda 3-ölçülü seysmik tədqiqat işləri 14 mart 2020-ci ildə uğurla başa çatıb. Oktyabr ayında əldə olinmuş bütün məlumatın emal prosesi başa çatıb.
- Dayazsulu Abşeron blokunda qazılacaq ilk kəşfiyyat quyusu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi 3-cü rübdə ictimaiyyətə açıqlanıb və hazırda müzakirələr davam edir.



Gilavar seysmik tədqiqat gəmisi




Heydər Əliyev qazma qurğusu

Yerli kadrlar



- 2497 nəfər Azərbaycan vətəndaşı BP-də işləyir (müddətli müqavilə əsasında işləyənlər daxildir).
- Azərbaycanda ixtisaslı işçilərin 90%-i yerli kadrlardır

Azərbaycanda ixtisaslı daimi işçilər



2020-ci ilin ilk 3-cü rübündə yerli ehtiyatlardan istifadə



Yerli podratçılar/təchizatçılar (Azərbaycan-Gürcüstan-Türkiyə regionu)

	Sayı	Xərclənib (milyon dollar)	
• Kiçik və orta müəssisələr	229	237.2	} Ümumi üçüncü tərəf xərclərinin 51%-i
• Dövlət şirkətləri	18	29.3	
• Yerli tərəfdaşı olan birgə müəssisələr	14	646.8	
• Xarici podratçıların ölkə daxilində məsrəfləri		440.2	

Ölkə daxilində cəmi xərclər¹

1,353.5

1. Bu məbləğ BP-nin yerli şirkətlərlə birbaşa xərclərini və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə / xidmətlərə / materiallara çəkilməmiş bilavasitə (subpodratçı) xərcləri göstərir.



2020-ci ilin ilk 3 rübündə sosial təşəbbüslər



Azərbaycanda sosial təşəbbüslər (ödənilmiş, milyon dollar)

bp və bp-nin əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları	2,64
bp100%	1,11
Cəmi	3,75

